

## **“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

## MÜNDƏRİCAT

---

	<b>Səhifə</b>
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-4
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI	
Maliyyə vəziyyəti haqqında hesabat	5
Məcmu gəlir haqqında hesabat	6
Kapitalda dəyişikliklər haqqında hesabat	7
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat	8-9
Maliyyə hesabatları üzrə qeydlər	10-41

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI**  
31 DEKABR 2021-Cİ İL TARİXİNƏ

Bu bəyannamə, “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2021-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədəuyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 10 may 2022-ci il tarixində Cəmiyyətin Direktorlar Şurası tərəfindən təsdiq edilmişdir.

Direktorlar Şurası tərəfindən:

  
Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası



Kəmalə Qasımova  
Baş mühasib

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına:

### *Şərti Müsbət Rəy*

Biz “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2021-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatdan, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, Şərti Müsbət Rəy bölməsində göstərilmiş məsələlərin təsiri istisna olmaqla, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

### *Şərti Müsbət Rəy üçün Əsaslar*

Cəmiyyət tərəfindən həyata keçirilən illik mal-material ehtiyatının sayılması prosedurlarının tarixi bizim tapşırığı qəbul etdiyimiz tarixdən daha əvvəl olduğu üçün, 31 dekabr 2021-ci il və 2020-ci il tarixlərində başa çatmış illər üzrə Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayılması prosesini müşahidə etmək iqtidarında olmamışıq. Biz, həmçinin Cəmiyyətin 31 dekabr 2021-ci il və 2020-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda 3,424,649 AZN və 965,327 AZN məbləğində qeyd olunmuş Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının kəmiyyəti və vəziyyəti ilə bağlı alternativ üsullar vasitəsilə əminlik əldə edə bilməmişik. Bu məsələlərin nəticəsi olaraq, biz uçota alınmış və ya alınmamış mal-material ehtiyatlarının qalıqları, eləcə də məcmu gəlir haqqında hesabat, səhmdar kapitalında dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarda təqdim edilmiş elementlər ilə bağlı hər hansı bir düzəlişin tələb olunub-olunmadığını müəyyən edə bilməmişik.

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üzrə Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### ***Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyətləri verilmiş şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### ***Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti***

Bizim məqsədımız maliyyə hesabatlarında bir tam kimi, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər firıldaqqılıq və ya xətlər nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Firıldaqqılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki firıldaqqılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Cəmiyyətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azərbaycan

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT**  
**31 DEKABR 2021-Cİ İL TARİXİNƏ**  
*(Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2021-ci il	31 dekabr 2020-ci il
<b>AKTİVLƏR</b>			
<b>Uzunmüddətli aktivlər</b>			
Əmlak, tikili və avadanlıqlar	7	17,341,232	13,638,729
Əmlak, tikili və avadanlıqlar üzrə avans ödənişləri		1,208,615	-
Təxirə salınmış vergi aktivləri	8	-	575,789
<b>Cəmi uzunmüddətli aktivlər</b>		<b>18,549,847</b>	<b>14,214,518</b>
<b>Cari aktivlər</b>			
Mal-material ehtiyatları	9	3,424,649	965,327
Avans ödənişləri	10	292,375	618,279
Debitor borcları	11	3,211,984	14,636,525
Pul vəsaitləri və onların ekvivalentləri	12	12,542,096	771,930
Digər aktivlər	13	3,523,119	1,085,174
<b>Cəmi cari aktivlər</b>		<b>22,994,223</b>	<b>18,077,235</b>
<b>CƏMİ AKTİVLƏR</b>		<b>41,544,070</b>	<b>32,291,753</b>
<b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>			
<b>ÖHDƏLİKLƏR</b>			
<b>Uzunmüddətli öhdəliklər</b>			
Təxirə salınmış vergi öhdəliyi	8	957,562	-
<b>Cəmi uzunmüddətli öhdəliklər</b>		<b>957,562</b>	<b>-</b>
<b>Cari öhdəliklər</b>			
Borc vəsaitləri	14	-	200,000
Kreditor borcları və digər ödəniləcək vəsaitlər	15	14,135,325	9,948,744
Ödəniləcək mənfəət vergisi		2,283,138	989,376
<b>Cəmi cari öhdəliklər</b>		<b>16,418,463</b>	<b>11,138,120</b>
<b>Cəmi öhdəliklər</b>		<b>17,376,025</b>	<b>11,138,120</b>
<b>KAPİTAL</b>			
Səhmdar kapitalı	16	160,672	160,672
Bölüşdürülməmiş mənfəət		24,007,373	20,992,961
<b>Cəmi kapital</b>		<b>24,168,045</b>	<b>21,153,633</b>
<b>CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>41,544,070</b>	<b>32,291,753</b>

Direktorlar Şurası tərəfindən:

  
**Məhəmməd Təhməzov**  
 İdarə Heyətinin sədri

10 may 2022-ci il  
 Bakı, Azərbaycan Respublikası

  
**Kəmalə Qasımov**  
 Baş mühasib

10 may 2022-ci il  
 Bakı, Azərbaycan Respublikası

10-41-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

MƏCMU GƏLİR HAQQINDA HESABAT  
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üZRƏ	31 dekabr 2020-ci il tarixində başa çatmış il üZRƏ
Müqavilələr üzrə gəlirlər	17	27,169,584	25,346,598
Müqavilələr üzrə xərclər	18	(15,408,511)	(16,698,157)
<b>Ümumi mənfəət</b>		<b>11,761,073</b>	<b>8,648,441</b>
Ümumi və inzibati xərclər	19	(1,403,437)	(1,141,255)
<b>Əməliyyat mənfəəti</b>		<b>10,357,636</b>	<b>7,507,186</b>
Ehtimal olunan kredit zərərlərinin bərpası/(tutulması)	11	7,549,555	(398,690)
Mənfəət vergisi xərcindən başqa digər vergilər		(48,543)	(35,780)
Faiz xərci	14	(108,621)	(14,922)
Xarici valyuta gəliri/(zərəri), xalis		44,559	(2,703)
Digər xərclər, xalis	20	(116,732)	(916,341)
<b>Mənfəət vergisindən əvvəl mənfəət</b>		<b>17,677,854</b>	<b>6,138,750</b>
Mənfəət vergisi xərci	8	(3,538,712)	(1,483,537)
<b>İl üzrə xalis mənfəət</b>		<b>14,139,142</b>	<b>4,655,213</b>
<b>İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR</b>		<b>14,139,142</b>	<b>4,655,213</b>

Direktorlar Şurası tərəfindən:

  
Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

  
Kəmalə Qasımova  
Baş mühasib

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-41-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.



# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTI

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azərbaycan Manatı ilə)

	Səhmdar kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
<b>1 yanvar 2020-ci il</b>	<b>160,672</b>	<b>17,241,982</b>	<b>17,402,654</b>
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	(360,234)	(360,234)
Elan edilmiş dividendlər	-	(544,000)	(544,000)
İl üzrə cəmi məcmu gəlir	-	4,655,213	4,655,213
<b>31 dekabr 2020-ci il</b>	<b>160,672</b>	<b>20,992,961</b>	<b>21,153,633</b>
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi	-	(208,730)	(208,730)
Elan edilmiş dividendlər	-	(10,916,000)	(10,916,000)
İl üzrə cəmi məcmu gəlir	-	14,139,142	14,139,142
<b>31 dekabr 2021-ci il</b>	<b>160,672</b>	<b>24,007,373</b>	<b>24,168,045</b>

Direktorlar Şurası tərəfindən:

  
Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası



Kəmalə Qasımova  
Baş mühasib

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-41-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**  
**31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
*(Azərbaycan Manatı ilə)*

	Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
<b>ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Mənfəət vergisindən əvvəl gəlir		17,677,854	6,138,750
Nağdsız maddələr üzrə düzəlişlər:			
Əmlak, tikili və avadanlıqların amortizasiyası	7	1,308,868	1,191,559
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər		1,829	-
Ehtimal olunan kredit zərərlərinin (bərpa) / tutulması	11	(7,549,555)	398,690
Faiz xərci	14	108,621	14,922
Xarici valyuta (gəliri) / zərəri, xalis		(44,559)	2,703
Şübhəli avans ödənişlərinin silinməsi	20	136,282	-
Öhdəliyin silinməsi üzrə gəlir	20	(23,572)	(12,939)
<b>Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri:</b>		<b>11,615,768</b>	<b>7,733,685</b>
Əməliyyat aktiv və öhdəliklərində dəyişiklik:			
Mal və material ehtiyatlarında dəyişiklik		(2,459,322)	233,119
Debitor borcları üzrə dəyişiklik		18,974,096	(15,024,807)
Avans ödənişlərində dəyişiklik		189,622	(360,310)
Digər aktivlər üzrə dəyişiklik		(2,437,945)	(839,461)
Kreditor borcları və digər ödəniləcək vəsaitlər üzrə dəyişiklik		4,453,200	9,727,038
<b>Əməliyyat fəaliyyətindən yaranmış nağd pul vəsaitləri:</b>		<b>30,335,419</b>	<b>1,469,264</b>
Ödənilmiş mənfəət vergisi		(711,599)	(1,844,115)
<b>Əməliyyat fəaliyyəti üzrə yaranan/(istifadə olunan) xalis nağd pul vəsaitləri</b>		<b>29,623,820</b>	<b>(374,851)</b>
<b>İNVESTİSIYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Əmlak, tikili və avadanlıqların satın alınması		(6,221,815)	(183,288)
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(6,221,815)</b>	<b>(183,288)</b>
<b>MALİYYƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ:</b>			
Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi (Səhmdarlardan alınmış kreditlərin ödənilməsi) / səhmdarlardan alınmış kreditlər üzrə daxilolmalar		(208,730)	(360,234)
Ödənilmiş dividendlər		(10,916,000)	(544,000)
Borc vəsaitləri üzrə daxilolmalar	14	1,100,000	1,200,000
Borc vəsaitlərinin ödənilməsi	14	(1,300,000)	(1,000,000)
Borc vəsaitləri üzrə ödənilmiş faiz	14	(108,621)	(14,922)
<b>Maliyyə fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri</b>		<b>(11,633,351)</b>	<b>(519,156)</b>

# “PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2021-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)  
(Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2020-ci il tarixində başa çatmış il üzrə
Pul vəsaitləri və onların ekvivalentləri üzrə məzənnə fərqlərinin təsiri		1,512	(2,666)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ ÜZRƏ XALIS ARTMA/(AZALMA)		11,770,166	(1,079,961)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin əvvəlinə</i>	12	771,930	1,851,891
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, <i>ilin sonuna</i>	12	12,542,096	771,930

Direktorlar Şurası tərəfindən:

  
Mehmed Tahmazov  
İdarə Heyətinin sədri

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

  
Kəmalə Qasımova  
Baş mühasib

10 may 2022-ci il  
Bakı, Azərbaycan Respublikası

10-41-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.